



**COP29**  
Baku  
Azerbaijan

## Yaşıl dünya naminə həmrəy olaq!

**C**ağdaş dünyamızda təbiət-cəmiyyət münasibətlərinin kəskinləşərək pik nöqtəyə çatması səbəbindən ətraf mühitin müdafiəsi, insanla təbiətin qarşılıqlı vəhdəti, uzunmüddətli sosial və ekoloji inkişaf strategiyasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünkü təbiətə göstərilən antropogen təsirlər, ona vurulan ağır zərbələr ekosistemlərin, biosferin normal əhəngini ağlastırmaz dərəcədə pozur və bununla da bəşəriyyəti təhlükə qarşısında qoyur.

Bu gün ekoloji tarzlığın pozulması və bunun çox ağır neticələrə səbəb olması bütün dünya ölkələrini, beynəlxalq təşkilatları ciddi narahat edir. Ölkəmizdə ətraf mühitin qorunması, insan və təbiət arasında münasibətlərin tənzimlənməsi dövlət siyasetinin vacib istiqamətlərdən biri kimi müəyyən edilib və bu yönələ zəruri addımlar atılır. Ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq sahələrini artırmaq, ölkədə sanitariya mədəniyyətini yüksəltmək kimi məsələlər daim dövlətin diqqət mərkəzindədir və bu sahədə davamlı olaraq böyük işlər görülür. Belə ki, neft və digər sənaye müəssisələrinin fəaliyyəti nəticəsində yaranan tullantılar ərazilərdən topnaraq tekrar emal edilir, neftlə çirkənmiş torpaqlar təmizlənir, sənaye müəssisələri şəhərtrafi ərazilərə köçürürlər və dünya standartlarına uyğun yeni sənaye müəssisələri tikilir. Bütün bunlar isə istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanması üçün göstərilən qlobal səylərə mühüm töhfə verir.

Beynəlxalq münasibətlər sisteminin etibarlı və məsuliyyətli üzvü olan Azərbaycan insan fəaliyyətinin təbiət mənfi təsirləri nəticəsində yaranan iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə aparır, neft-qaz istehsal edən ölkə olmasına baxmayaq, bərpaolunan enerji növlərindən istifadəyə üstünlük verir. Respublikamızın gələcək inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, "yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin prioritet olması bu istiqamətdə atılan addımların bariz nümunəsidir. Yüksəkkeyfiyyətli ekoloji mühitin yaradılması, "yaşıl dünya"nın qurulması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə uğurlu neticələrin əldə olunması, ekoloji təmiz texnologiyaların tətbiqinə xüsusi əhəmiyyət verilməsi, təmiz enerji mənbələrindən istifadə qarşıya qoyulan mühüm vəzifələrdir. İqtisadi artımla

ekoloji mühitin tarazlaşdırılması, respublika ərazi-sində yararsız torpaq sahələrini dövriyyəyə calb etməklə təbii ressuların bərpası, keyfiyyətli suya tələbatın su ressularından səmərəli istifadə ilə ödənilməsi də prioritətdir. Həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərində ətraf mühitin mühafizəsi, saqlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, həmin ərazilərdə "ağilli şəhər", "ağilli kənd", "yaşıl kənd təsərrüfatı" və bir sıra "yaşıl texnologiya"lar kimi innovativ yanaşmaların tətbiqi ilə karbon qazının neytrallığının təmin edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji ressursları sektorunda aparıcı şirkətlər olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA

**COP - İqlim Dəyişmələri**  
üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun

ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Bu Konvensiyaya üzv olan 190-dan çox ölkə var.

Ötan il dekabrın 11-də Dubayda COP28-in plenar iclasında COP29-un bu il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub.

**COP29**  
BMT-nin İqlim Dəyişmələri  
üzrə Çərçivə  
Konvensiyasının Tərəflər  
Konfransının 29-cu  
sessiyası



## MÜASİR ÇAĞIRIŞLARA HƏMRƏY CAVAB: "YAŞIL DÜNYA"

sını istifadəyə verib. İndi isə dəha 1 qıqavat enerji həcmi əlavə edilir".

Onu da qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər bərpaolunan enerjinin həcminin üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Zəngin təbii ehtiyatlara malik olan respublikamızın işğaldan azad olunmuş ərazilərinin nəhəng bərpaolunan enerji ehtiyatları potensialı var. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda 2027-ci ilədək təxminən 2 qıqavat, 2030-cu ilədək isə 5 qıqavat günəş və külək enerjisi istehsalı planlaşdırılır. Xaxın gələcəkdə hidroelektrik sahəsində potensial 500 meqavata çatacaq. Bütün bunlar isə Azərbaycanın "yaşıl enerji"yə keçid sahəsində özə gedən respublikalardan biri olmasına böyük imkan yaradır.

Müasir çağırışlara çevik cavab ve-

rən Azərbaycan iqlim dəyişmələrinə qarşı qlobal mübərizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir və bu istiqamətdə həyata keçirilən beynəlxalq əhəmiyyətli işlərə dəstəyini əsirgəmir. 2024-cü ilin respublikamızda "Yaşıl dünya naminə həmrəylik ill" elan edilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmək təşəbbüsünün alqışlanması ölkəmizin ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin regional və eyni zamanda qlobal səviyyədə təqdir olunmasının göstəricisidir.

Mehparə ƏLİYEVA,  
"Respublika".

